

Bukleti oxudunuz!

Talassemiya haqqında məlumat aldınız!
İndi bukleti dost və tanışlarınızın verin,
bununla məlumatın daha geniş
yayılmmasına köməklik edin.



Buklet Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2010-cu il tarixli 223 nömrəli qərarı ilə təsdiq edilmiş "2011-2015-ci illər üçün talassemiyanın müalicə və profilaktikası üzrə Tədbirlər Programı"nın icrası ilə bağlı Səhiyyə Nazirliyinin Tədbirlər Planına əsasən İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərefindən hazırlanmış və çap edilmişdir. Bukletdə dərc olunanlar Səhiyyə Nazirliyinin baş hematoloqu və Respublika Talassemiya Mərkəzinin direktoru ilə razılışdırılmışdır.



Bakı, AZ1122, H. Zardabi küç., 96
Tel: 431-60-88, Faks: 430-52-85
office@isim.az www.isim.az



TALASSEMİYA

bunları bilmək vacibdir!



GƏLƏCƏK ANA VƏ ATALAR!
SİZ TALASSEMİYALI XƏSTƏ
UŞAĞIN DÜNYAYA GƏLMƏSİNİN
QARŞISINI ALA BİLƏRSİNİZ!

TALASSEMİYA NƏDİR?

Talassemiya ağır irsi qan xəstəliyidir və iki talassemiya daşıyıcısı evləndikdə onların uşaqlarında inkişaf edə bilər.

TALASSEMİYANIN İKİ NÖVÜ MÖVCUDDUR:

- Talassemiyanın daşıyıcılığı. Bu, xəstəlik deyildir, lakin belə şəxslər talassemiyanı uşaqlarına ötürə bilərlər.
- Talassemiya xəstəliyi (böyük talassemiya).

TALASSEMİYA DAŞIYICILIĞI NƏDİR?

Validenlərin yalnız birindən talassemiya genini (əlamətini) alan şəxs talassemiyanın daşıyıcısı olur. Talassemiya daşıyıcıları anadan olandan ömürlerinin sonuna kimi bu əlaməti özlərinde saxlayırlar. Belə şəxslər sağlamdır, lakin onların bəzilərində yüngül qanazlılığına təsadüf edilə bilər.

TALASSEMİYA DAŞIYICISI OLUB-OLMADIĞINIZI NECƏ MÜƏYYƏNLƏŞDİRMƏLİSİNİZ?

Talassemiya daşıyıcısı olub-olmadığınızı dəqiqləşdirmək üçün xüsusi laborator müayinədən keçməyiniz vacibdir.

ƏN VACİB MƏSƏLƏ isə bundan ibarətdir ki, talassemiyanın daşıyıcılığı həm Sizdə, həm də həyat yoldaşınızda vardırsa, onda Sizin talassemiyalı xəstə uşaqlarınız doğula bilərlər. Ailədə talassemiyalı uşağın olması isə çətin, əziyyətli və olduqca baha başa gələn müalicəyə ehtiyac doğurur.

TALASSEMİYA DAŞIYICILARI NƏYİ BİLMƏLİDİRLƏR?

Talassemiya daşıyıcılığı Sizin sağlamlığınız üçün heç bir təhlükə yaratmır. Talassemiya daşıyıcısının həyat yoldaşında talassemiyanın əlamətləri yoxdur, onların uşaqlarında heç vaxt böyük talassemiya xəstəliyi inkişaf edə bilməz. Amma onların övladlarının bəzilərində talassemiya daşıyıcısı olmaq və bu əlaməti gələcək nəsilə ötürmək ehtimalı vardır (1 sayılı şəklə bax). Validenlərin hər ikisi talassemiya daşıyıcısıdırsa, bu zaman onların övladları üçün ciddi təhlükə yaranı bilər, yəni onlarda talassemiya xəstəliyinin inkişaf etmə ehtimalı ortaya çıxır. Ailədə xəstə uşağın olub-olmamasından asılı olmayaraq, hər bir hamiləlik zamanı talassemiyalı uşağın doğulması ehtimalı eynidir və 25% təşkil edir (2 sayılı şəklə bax).



TALASSEMİYA XƏSTƏLİYİ (BÖYÜK TALASSEMİYA) NƏDİR?

Hər iki valideydən talassemiya genini alan uşaqlarda talassemiya xəstəliyi (böyük talassemiya) inkişaf edir. Talassemiyalı uşaq anadan olanda sağlam uşaqlardan seçilir. Anadan olduqdan 3-11 ay sonra uşaqlarda qanazlığı inkişaf etməyə başlayır, onların rəngi solur, iştahsızlıq, halsızlıq meydana çıxır, yuxu pozulur. Böyüdükçə xəstə uşaq fiziki inkişaf baxımından yaşılarından geri qalır. Onların daxili orqanlarında (qara ciyər, dalaq, ürək) və sümüklərində dəyişikliklər baş verir. Uşağın xarici görünüşü də dəyişir. Böyük talassemiyalı uşaqların əsas müalicəsi onlara bütün ömürleri boyu hər ay qan köçürülməsindən ibarətdir. Bununla yanaşı xəstələrin daxili orqanlarında toplanan və onların fəaliyyətini pozan dəmir artıqlığının aradan qaldırılması üçün dəmirqovucu dərmanlardan da istifadə olunur. Lakin müntəzəm müalicə almayan xəstə uşaqlarda ürək-damar çatışmazlığı, qara ciyər xəstəliyi, endokrin pozğunluqlar inkişaf edir və belə uşaqlar 10 yaşına çatmadan tələf olur.

TALASSEMİYANIN DÜNYADA YAYILMASI



3 sayılı şəkildə verilmiş dünya xəritəsində ölkəmizin talassemiya qurşağında yerləşdiyi aydın görünür. Azərbaycanda talassemiya daşıyıcıları əhalinin 8%-ni təşkil edirlər.

■ Talassemiyanın yayıldığı əsas regionlar

GƏNCLƏR! EVLƏNMƏDƏN ÖNCƏ TALASSEMİYA DAŞIYICILIĞINA GÖRƏ XÜSÜSİ MÜAYİNƏDƏN KEÇMƏYİ UNUTMAYIN!

BU MÜAYİNƏ B.Ə.EYVAZOV ADINA ELMİ-TƏDQİQAT HEMATOLOGİYA VƏ TRANSFUZİOLOGİYA İNSTİTUTUNDА VƏ RESPUBLİKA TALASSEMİYA MƏRKƏZİNDƏ APARILIR.

B.Ə.EYVAZOV ADINA ELMİ-TƏDQİQAT HEMATOLOGİYA
VƏ TRANSFUZİOLOGİYA İNSTİTUTU

Ünvan: AZ1007, Bakı, Mireli Qaşqay küç., 87

Telefon: 440-63-34, 440-87-04 / Faks: 440-63-34

RESPUBLİKA TALASSEMİYA MƏRKƏZİ

Ünvan: AZ1072, Bakı, Fətəli Xan Xoyski pr., 866-cı məhəllə

Telefon: 564-27-05 / Faks: 564-27-35